

T.ü.f.d., dos. Əmirbəyova Nərimənə  
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun  
“Ümumi tarix” şöbəsinin aparıcı elmi işçisi.  
zamburek@mail.ru

## AXC DÖVRÜNDƏ MİLLİ ORDUNUN YARANMASINA XARİCİ ÖLKƏLƏRİN MÜNASİBƏTLƏRİ.

Acar sözlər: AXC, Milli Ordu, S. Mehmandarov, Denikin, kaşfiyyat

Key words: ADR, national army, S. Mehmandarov, Denikin, intelligence service

Ключевые слова: АДР, Национальная Армия, С. Мехмандаров, Деникин, разведка

Aydın məsələdir ki, hər bir dövlət, istər çoxdan yaranmış olsun, istərsə də yenice özünü suveren bir ölkə kimi qorumağı bacarmalıdır. Bu baxımdan 1918 - ci ildə yaranmış AXC - də istisna deyildir. 1917 - ci il fevral inqilabından dərhal sonra Azərbaycanın gələcəyini düşünen ziyanlılar, peşəkar vətənpərvər hərbiçilər öz qarşılara belə bir vəzifə qoyurlar ki, gələcək Demokratik Azərbaycanın milli ordusunu yaratsınlar.

Qeyd edək ki, çətinlikdə də olsa 1918-1919- ci illərdə Azərbaycan milli ordusunu yaradıldı. Lakin onun inkişaf və təkmilləşdirilməsi məsələsinin qarşısında çox iri maneqələr ortaya çıxdı ki, bu da əsasən ruslar və ingilislərə bağlı idi. Ruslar Türkiye ilə sərhədlərini möhkəmlətmək üçün öz ordularını Ermənistən və Gürcüstənərazisində cəmləşdirdilər. Ingilislər də Azərbaycan hökumətiindən tələb etdilər ki, türk zabitlərini respublikadan uzaqlaşdırınsın. Hökumət ac və işsiz rus zabitlərini milli orduya calb etməyə məcbur oldu. Rus və gürçü zabitləri belə bir əlvərili işə sevinə - sevinə razı olurdular. Lakin həmin komandirlər əsgərlərin ana dilini bilmədiyindən onların hərbi hazırlığını təşkil edə bilmədilər. Üstəlik, bolşevik və daşnak siyaseti ilə bütün kazarmalar, hərbi qurğular dağıldırdı. Bu açıq - açığına ziyankarlıq və düşməncilik idi. Hətta həmin dövrə general S.Mehmandarovun əleyhinə intibahnamələr də yayılırdılar. Xalqına sadıq olan general Mehmandarovu camaatın və milli hərbiçilərin içərisində nüfuzdan salmaq isteyirdilər [7].

Sovet Rusiyası Azərbaycanın işgalini hazırlamaq üçün təcrübəli və avantürüst bolşevikləri buraya göndərdi. Onlar isə Moskvadan aldığıları təlimata görə Azərbaycan mili ordusunu daxildən zeiflətmək, parçalamaq, hökumətə qarşı qaldırmaq, müxtəlif xarakterli təxribatlar etmək üçün dəridən - qabıqları çıxırdılar.

Məsələ burasındadır ki, yalnız bolşeviklər deyil, Rusyanın “ağ generalları” da Azərbaycan dövlətini “bölməz Rusyanın” tərkibinə daxil etmək, bu alınmasa isə onu darmadağın etmək niyətində idilər.

1919 - cu ilin aprel ayının 25 - də Tiflisdə respublikalar arasında iqtisadi, mədəni, hərbi əlaqələr təşviq üçün nümayəndələr toplu olmuşdu. Onlar eyni zamanda sərhəd münaqişələrini də həll etməli idilər. Ermənistən danışqları pozmaq üçün bu məsələyə bigana yanaşır [5].

1919 - cu il may ayının 26 - da “Müsavat” partiyasının təkidi ilə parlament Denikin ordusunun Petrovski və Dərbəndi tutmasının Azərbaycanın müstəqilliyi üçün böyük təhlükə yaranması məsələsinə baxdı [1]. M.Ə.Rasulzada qeyd etdi ki, “Azərbaycan xalqı həyəcan içindədir... müstəqilliyimiçi qorumaq zəruriydür, çünki Dağıstan Azərbaycanın qapısıdır. Dağıstanda əyləşən düşmən Azərbaycanın və bütün yaranan dövlətlərin düşmənidir, üzərinizə mənfur fikirlər gələn düşməndir və onların hərəkətini görən əhali evində rahat otura biləm!!! [2]

Əlbəttə, general Denikin hiyləgərcəsinə avvalcə bir məktub göndərmişdi ki, bəs o, müstəqil Azərbaycan dövlətini tanır. Lakin Denikin sonra bunun tam əksinə olan bəyanat verdi. Bəyanatdan bir qeyd: “Cənubi Rusyanın silahlı qüvvələrinin komandanı Azərbaycanı Rusiyadan ayrılmış hesab etmir. O, Azərbaycanı müstəqil dövlət kimi yalnız Rusyanın ali hakimiyətini tanıyandan sonra qəbul edəcəkdir” [5].

Bu məktub Nəsib bəy Yusifbəyli parlamentin 5 iyun 1919 - cu il tarixli iclasında açıqladı [2]. Azərbaycan hökumətinin mətin mövqeyi İngiltərə hökumətini məcbur etdi ki, onlar Denikinə qarşı təsirli tədbir görsünlər. İyunun 11 - də general Kori (o Tomsonu Zaqqafqaziyada əvəz etmişdi N.M.)

N.Yusifbəyli məlumat vermişdi ki, Azərbaycan və könülli ordu arasında Petrovskdan 5 mil cənubdan keçən Demokratiya xətti yaradılmışdır. Denikin bu xətti keçmək qadağan edilmişdir [2].

Denikin təhlükəsinə qarşı hətta bəzi müsəlman təşkilatları açıq - açığına təbliğat aparmağa başlamışdır.

1919 - cu ilin martında Denikin ordusunun əksərliyinin Gəncədə işleyən agenti ifşa edildi. Bunun ardınca əksərliyinin rəisi, kapitan Çernișev yaxalandı. Maraqlıdır ki, rus agentləri cyni zamanda ingilislərə də xidmət edirdilər. Məsələn, məlum olmuşdur ki, Smislova ingilisler üçün Azərbaycandakı türk zabitlərinin siyahısını hazırlanmışdır. Rus ordusunun keçmiş poruçiki Okayev həm Denikinin, həm ingilislərin, həm də Bakının axtarış polisində qulluq etmişdir. Baş qərargahın növbətçi generalı Jilyayev 3 - cü Gəncə alayının komandır köməkçisi polkovnik Hayzek və bir çox zabitlər Azərbaycana qarşı agentlik edirdilər [9].

Denikin kaşfiyyatının asas məqsədi müstəqilliyi elan etmisi və “bölməz Rusiya” ideyasına qarşı çıxan xalqlar barədə, onların gördükleri işlər barədə məlumatlar toplamaq və onların qarşısını almaq idi. Bu məsələdə demək olar ki, onların fikri bolşevik Rusiyasının mövqeyi və hərəkatları ilə üst - üstə düşürdülər.

Denikin kaşfiyyatının ifşa olunması müdafiə nazirliyinin əməkdaşlarını bərk təşvişə salmışdır. Çünkü məlum olmuşdur ki, Azərbaycan milli ordusuna haqqında bütün məlumatları respublikanın həkim dairələri ilə yaxın olan və məsul şəxslər verirdilər. Elə xoşagelməz hadisələrdən sonra nazirliyin qarşısında rus zabitlərinin dəyişdirilməsi kimi mühüm bir məsələ yaranır. Lakin onların kimlərlə dəyişdirilməsi də çətin bir problem kimi öz həllini gözlayırırdı, çünki türk zabitlərinin Azərbaycan milli ordusuna calb olunmalarına ingilisler imkan vermirdi və bu fikirlərindən dönmək belə niyətində deyildilər [3].

Hərbi nazirin Nazirlər Soveti sədrinə göndərdiyi 1665 N - li 21 aprel 1919 - cu il tarixli raportunda deyilir ki, türkleri orduya qəbul etməyimizin səbəblərindən biri ingilislərdir. Əks təqdirdə ingilis komandanlığı ilə minasibətlərimiz kəskinləşə bilər [6].

Əliağa Şıxlinski (1918-1920-ci illərində hərbi nazirin köməkçisi) [4] və Qala alayı komandirinin dediyinə görə denikinçilər 1920 - ci ildə geri çəkilərkən gəmide dənizə bir qutu atırlar. Qala alayıının əsgərləri həmin qutunu dənizdə çıxarıb gətirirler. Qutu açılarak məlum olmuşdur ki, Denikin Azərbaycan Ordusununa heç də öz ordusundan pis tanıtmır. Silahların miqdarı, ordu və ayrı birləşmələr üzrə əmərlər, zabit heyətinin təyinatı, silahları, hətta yaşadıqları ünvanlar və başqa müümən sonadər agentlər tərəfindən Denikin ordusunun qərargahına tövürüldü [5].

İş o yera çatmışdı ki, ingilis komandanlığı, Azərbaycan hərbi nazirini saymadan hərbi hissələrinin rəisi rəsi və sərəncamlar göndərirdi. Bu baxımdan general S. Mehmandarovun və Məmməd bəy Sulkeviçin [4] Nazirlər Soveti sədrinə yazdıqları 15 aprel 1919 - cu il tarixli 1633 N - li raportu çox maraqlıdır. “İngilis komandanlığının bizim hakimiyyət orqanlarına, hökumətimizin qoymduğu qayda-qanunlara qarşı davam edən saymaziana münasibəti barədə 2 aprel 1553 N - li raportuna əlavə olaraq bildirilməyi özümcə borc bilirəm. Belə ki;

1) Cari ilin aprel ayının 1 - də heç bir xəbərdarlıq olmadan Ağstafa və Gəncə stansiyalarında induslardan ibarət (Hindistanda qulluq etmiş ingilis əsgər və zabitlər nazarda tutulur) 100 nəfərlək dəstə peyda olub. İngilis komandanlığı Azərbaycan dəmir yoluğun həmin stansiyalarda keçən “eşalon” və yüklerini qorumaq məqsədi güdürsə, onlar üçün yollar nazirliyi və hərbi idarə ilə razılaşmaq o qədər də çətin olmazdır [6].

İngilis komandanlığına yaxşı məlumdur ki, rəisin başı üstündən onun tabeçiliyində olanlara müraciət etmək nəinki nəzakətsizliyin ümumi qanunlarını pozur, həm də dövlətin idarə olunmasına pozuculuq yaradır.

2. Gəncə qubernatorunun 10 aprel tarixli 1958 N - li raportundan (əlavə olunur) aydın olur ki, ingilisler hərbi nazirin və rəislərin başı üzərində ordunun komanda heyəti ilə əlaqəyə girmək cəhdidən gətərilirler...

3. Şəxslən mən ingilis komandanlığının bütün qanuni istəklərinə doğru həmişə getməyə və məndən asılı olan bütün məsələləri namuslu yerinə yetirməyə hazırlam. Lakin ingilislər də, özlərinin bildiyi kimi, işlərinə qarışmadıqları ölkənin qanunlarına lazımlı kimi yanışlığı öyrətmək lazımdır... [6].

Hələ bunlar azmiş kimi, ingilis komandanlığının göstərişinə əsasən ingilis kapitan Delli Denikin ordusunun zabiti ile birlikdə Azərbaycan ordusunun məvqelerini gəzir, körpüllerin minalanıb - minalanmadığının öyrənir, hərbi obyektlərin fotosəkillərini çekir, müsəlmanların - əhval - rühiyyəsini öyrənmək üçün adamları sorgu - suala tuturlar.

Hərbi nazir S. Mehmandarov ingilislərin belə hərəkətlərinə etiraz olaraq I dunya müharibəsində onların tərəfindən təltif olunduğu ordenindən imtina edir[7]. Denikin ordusunun yaratdığı təhlükənin qarşısını almaq üçün 1919-cu il iyunun 16 - da Azərbaycan Xalq Cümhuriyyəti və Gürçüstan hökuməti 3 illik hərbi saziş bağladılar. Saziş əsasən Denikinin bu ölkələrə hücumu olarsa qüvvələri birləşdirib düşmənə qarşı çıxış etməlidirlər[5].

Müqaviləni Azərbaycan tərəfdən xarici işlər naziri Cəfərov və Baş Qərargahın rəisi Sulkeviç, Gürçüstan tərəfindən isə xarici işlər naziri Qeçəckorı, hərbi nazir Qalıqılı, hərbi nazırın köməkçisi general - mayor Keçəvanov və general Oçışelidze imzalamışlar[5].

Ermenilər həmin vaxt Denikinə gizli müqavilə bağlayırlar və rusların küməyi ilə yuxarı silahlanıb öz qüvvələrini Qarabağ və Dilicanə toplayırlar.

Denikin isə Azərbaycanın diqqətini yayındırmaq üçün Dağıstanda hücum əməliyyatına başlayırdı. Azərbaycanın hərbi nazırlığı bununla əlaqədar olaraq dörd cəbhə müəyyənləşdirmişdi:

- 1) Stansiya Yalama - Xaçmaz - Bakı
- 2) Dilican - Qazax - Ağstafa
- 3) Dilican - Gədəbəy - Gəncə
- 4) Gorus - Şuşa - Yevlax"

Qarabağın müdafiəsi üçün 4 batalyon və 1 atlı alay, Gəncəyə 3 batalyondan ibarət alay, gəndərmək nəzərdə tutulmuşdur. Hətta Azərbaycan hökumətinin Bakıdan köçürmək planı da hazırlanmışdır. Bundan başqa belə bir ağır şəraitdə denikinçi zabitlərin ordumuzu və Azərbaycanı tərk etmələri barədə əmr hazırlanmışdır[10].

Bu qanunauyğun tədbirlər planı idi, çünki nə Rusiya, nə İngiltərə, nə Denikin, nə də ki, bir sira başqa dövlətlər Azərbaycanın milli ordusunun tam formallaşmasını, eynilə Azərbaycanın tam surətdə suverenliyini istəmirdilər.

#### **İstifadə olunmuş ədəbiyyat**

1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenoqrafik hesabatlar).  
I cild.— Bakı, "Azərbaycan" nəşriyyatı, 1998. — 976 səh.
2. Azərbaycan xalq cumhuriyyəti (1918-1920). Parlament (II kitab Stenoqrafik hesabatlar).  
- Bakı, "Azərbaycan" nəşriyyatı, 1998 - 992 səh.
3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası I cild. Bakı-2004. 440 səh.
4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası I cild. Bakı-2004. 472 səh.
5. Azərbaycanlınskaya Demokraticheskaya Respublika (1918-1920). Vneshnjaia politika.  
Bakı, 1998,
6. Azərbaycanlınskaya Demokraticheskaya Respublika (1918-1920). Armiya. Bakı, 1998
7. Nəcəsova N. "Cümhuriyyət ordusunun memarı", Azərbaycan qəzeti, №42 (174), 5-11 dekabr 2012-ci il,  
səh. 13. (azerb.)
8. Nəzərli Ş." General Əliağa Şıhlinski ömrü" Bakı- "Uğur " 136 səh.
9. Süleymanov M.. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi tarixi. I cild. Tehran 2014- 760 səh.
10. Süleymanov M.. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi tarixi. II cild. Firuzan 2014- 696 səh.

#### **THE ATTITUDE OF FOREIGN STATES TOWARDS THE FORMATION OF A NATIONAL ARMY DURING THE PERIOD OF ADR.**

##### **Summary**

In this article, based on the verbatim documents of the ADR parliament and military reports, the relations of foreign states to the creation of the National Army during the existence of the Azerbaijan Democratic Republic are being investigated.

On the part of Soviet Russia, Denikin, the British government, and the Armenian separatists, attempts were repeatedly made to de-organize work in the creation and strengthening of the national army. For their part, the young ADR government and the War Ministry made every effort to stop these attempts.

#### **ОТНОШЕНИЕ ИНОСТРАННЫХ ГОСУДАРСТВ К ОБРАЗОВАНИЮ НАЦИОНАЛЬНОЙ АРМИИ В ПЕРИОД АДР.**

##### **Резюме**

В данной статье на основе стенографических документов парламента АДР и военных рапортов исследуются отношения иностранных государств к созданию Национальной армии в период существования Азербайджанской Демократической Республики.

Со стороны Советской России, Деникина, английского правительства и армянских сепаратистов не раз были предприняты попытки для деорганизации работы в создании и укреплении национальной армии. Со своей стороны молодое правительство АДР и Военное министерство прилагали все усилия для пресечения этих попыток.